

Pedagogical and psychological preparation of child for starting school

Sharafat Bakhishova

Associate Professor, department of Pedagogy and Methods of Preschool Education,
ADPU, doctor of philosophy in pedagogy. Azerbaijan.

E-mail: sharafat_baxishova1960@mail.ru

<https://orcid.org/0000-0002-7848-2068>

Abstract. In the article, it is underlined that the preparation of a preschooler for school education is more effective when the acquisition of knowledge and skills by a child coincides with his psychophysiological abilities. A child's readiness for school must comply with moral norms, comply with his or her wishes and needs. In the opposite case, the process is confronted with childish egoism and negativity. This selfishness is not related to the age of the child, but to the wrong directions of adults. The criterion of a child's readiness for school is a certain level of morphophysiological maturity, the development of mental processes, especially the development of complex psychological characteristics, the emotional-volitional sphere and social maturity. This substantiation allows us to single out the criteria of a child's readiness for school, to highlight morphophysiological maturity, the development of mental processes, features of figurative integral psychological and volitional characteristics, emotional, volitional.

Keywords: children of preschool age, morphophysiological development, development of reason and intelligence, the personal focused activity, means, improvement of quality.

<http://dx.doi.org/10.29228/edu.219>

To cite this article: Bakhishova Sh. (2020) Pedagogical and psychological preparation of child for starting school. *Journal of Preschool and Primary Education*, Vol. 231, Issue II, pp. 59–68.

Article history: Received — 15.05.2020; Accepted — 02.06.2020

Uşaqların məktəb təliminə hazırlığının pedaqoji və psixoloji əsasları

Şərafət Baxışova

ADPU-nun Məktəbəqədər təhsilin pedaqogikası və metodikası kafedrasının dosenti,
pedaqogika üzrə fəlsəfə doktoru. Azərbaycan. E-mail: sharafat_baxishova1960@mail.ru
<https://orcid.org/0000-0002-7848-2068>

Annotasiya. Məqalədə qeyd olunur ki, məktəbəqədər yaşı uşağın məktəb təliminə hazırlığı o zaman daha yaxşı nəticə verir ki, uşağın bilik və bacarıqları mənimseməsi onun psixo-fizioloji imkanları ilə üst-üstə düşsün. Uşağın məktəb təliminə hazırlığı onun arzu və istəyi, tələbatı ilə uyğunlaşdırılmaqla yanaşı, əxlaqi normalarla vəhdət təşkil etməlidir. Əks təqdirdə, prosesdə uşaq eñoizmizi və s. neqativ həllar meydana çıxır. Bu, uşağın yaş xüsusiyyətləri ilə deyil, tərbiya işinin düzgün qurulmaması ilə bağlıdır. Uşağın məktəbə hazırlığı dedikdə, morfofizioloji yetkinlik, xüsusişlər psixoloji xarakteristikaların, emosional-iradi sferə və sosial yetkinliyin müəyyən səviyyəsi nəzərdə tutulur. Bu, uşağın məktəbə hazırlığının meyarlarını, inkişaf xüsusiyyətlərini, emosional-iradi və sosial yetkinliyini fərqləndirməyə imkan verir.

Açar sözlər: məktəbəqədər yaşı uşاق, pedaqoji proses, əqli və intellektual inkişaf, şəxsiyyət, keyfiyyətin yüksəldilməsi, vəsítələr.

<http://dx.doi.org/10.29228/edu.219>

Məqaləyə istinad: Baxışova Ş. (2020) Uşaqların məktəb təliminə hazırlığının pedaqoji və psixoloji əsasları. «Məktəbəqədər və ibtidai təhsil», № 2 (231), ss. 59–68.

Məqalə tarixçəsi: göndərilib – 15.05.2020 ; qəbul edilib – 02.06.2020

Giriş / Introduction

Müasir dövrde təhsil sisteminin qarşısında qoyulmuş əsas vəzifələrdən biri təhsilin dünyəvilik, sivillik, ümumbaşarılık və s. mövqelərdən yeniləşdirilməsi, uşaq şəxsiyyətinin formalasdırılmasıdır. Uşaq şəxsiyyətinin formalasdırılması üçün təhsildə demokratikləşdirmə və humanistləşdirmə əsas prinsiplər kimi qeyd olunur.

Həyatın bütün sahələrində, o cümlədən, təhsildəki dəyişikliklər insanda sosial istiqaməti formalasdırmaq, baş verən yeniliklərə uyğun reaksiya vermək, yeni şəraitdə özünü tənzimləmə, özünü müsələyyənetmə, özünü təsdiq kimi xüsusiyyətləri tərbiyə etməkdə mühüm rol oynayır. Bununla əlaqədər istanilon tədris müəssisəsinin fəaliyyəti, sosial dəyişikliklərdən asılı olmadan, sosial inkişafa uyğun, təşəbbüs göstərməyə hazır olan, müştəqil, yaradıcı şəxsiyyətin tərbiyə olunmasına istiqamətlənməlidir.

Müasir təhsil modelində məktəbəqədər təhsilə uşaqların məktəb təliminə müvəffiqiyyətlə hazırlanması üçün bərabər imkanların təminatının əsası kimi baxılır. Azərbaycanda təhsil sisteminin modernləşdirilməsinin əsas strateji istiqamətlərindən biri olan təhsilin keyfiyyətinin yüksəldilməsi, yeni yanaşmaların, fəal təlim metodlarının tətbiqi, onlardan səmərəli istifadənin təşkili təhsil sistemində ən vacib problem kimi qiymətləndirilir.

Əsas hissə / Main part

Məktəbəqədər təhsilin məqsəd və vəzifələrini dəqiq müəyyən etmək çox vacibdir. Fikrimizcə, məktəbəqədər təhsilin qarşısında duran məqsədlərə aşağıdakılardır:

- uşağın sosial-emosional, intellektual potensialının inkişafi üçün şəraitin yaradılması;
- onlarda yüksək mənəvi-əxlaqi keyfiyyətlərin, idrakin və pozitiv kommunikativ mövqenin formalasdırılması;
- məktəb təliminə hazırlıq.

Məktəbəqədər təhsilin məzmununun yeniləşdirilməsi hüquqi-normativ sənədlərdə da özəksini tapır. "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda məktəbəqədər təhsilin müvafiq təhsil programı əsasında həyata keçirilməsi göstərilir. Təhsilin ilk pilləsi olan məktəbəqədər təhsil uşaqların erkon yaş dövründən ailənin və cəmiyyətin maraqlarına uyğun intellektual, fiziki və psixi inkişafını, sadə əmək vərdişlərinə yiyələnmələrini, istedadlarının, qabiliyyətlərinin üzə çıxarılmasını, sağlamlıqlarının qorunmasını, estetik tərbiyəsini, təbiətə, insanlara həssas münasibətinin formalasmasının təmin edilməsini bir vəzifə kimi qarşıya qoyur ["Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu. 2009-cu il 19 iyun, 833-IIIQ, Bakı].

Məktəbəqədər təhsilin qarşısında duran vəzifələr aşağıdakılardır:

- məktəb təliminə əsaslı hazırlığın həyata keçirilməsi (təlim motivasiyası);
- müstəqilliyin inkişaf etdirilməsi;
- uşağın təlim fəaliyyətinin əsas komponentlərini mənimsəməsinin təmin edilməsi;
- şəxsi təlim bacarıqlarının formalasdırılması (yalnız dinləmək yox, həm də eşitmək, böyüklərin, həmyaşıdların fikirlərini qəbul etməyi bacarmaq, təsviri ədəbiyyatın dilini anlamaq və qəbul etmək, əqli fəaliyyəti bacarmaq, mütqayisə, analiz etmək və s.);
- fəaliyyətin təşkili prosesinin frontal formasında həmyaşıdlarla qarşılıqlı münasibətin formalasdırılması;
- müxtəlif praktik bacarıqların (hərəkətli, oyun, sosial düşüncə, zəhmət, qrafik, musiqili ritmik və s.) inkişaf etdirilməsi.

Araşdırımlar göstərir ki, hərtərəfli inkişaf etmiş şəxsiyyətin yetişdirilməsi üçün aşağıdakı problemlərin həll edilməsi məqsədən müvafiqdir:

- a) uşağın şəxsiyyətinin, yaradıcılıq qabiliyyətlərinin, bilik və bacarıqlarının formalasdırılması, inkişaf etdirilməsi;
- b) mənəvi və estetik hissələrin, özüna, ətraf aləmə pozitiv münasibətin tərbiyə olunması;
- c) təlim-tərbiyə prosesində, müxtəlif fəaliyyət sahələrində uşağın subyekt kimi çıxış etməsinə imkan verən bilik, bacarıq və vərdişlər sisteminə yiylənənməsinin təmin olunması;
- ç) uşaqların psixi və fiziki sağlıqlarının möhkəmləndirilməsi, mühafizə olunması.

Biz artıq sürətlə dəyişən elə bir dövrdə yaşayırıq ki, təhsil sahəsində atılan addımlar indiki şəraitə deyil, gələcəyin perspektivlərinə köklənməli və kəmiyyətə deyil, keyfiyyətə istiqamətləndirilməlidir. Müasir dörvə bugünkü uşaqların inkişafı ilə mütqayisədə məktəbəqədər yaşı uşaqların inkişafının daha da sürətləndirilməsini, buna görə də təlimin təşkilinə, məzmununa verilən tələblərə yenidən baxılmasını tələb edir.

Məlumdur ki, məktəb təliminə hazırlığa uşağın hərtərəfli inkişaf etmək imkanlarının artdığı dövrdə etibarən başlamaq lazımdır. Məktəbəqədər təlim dedikdə, uşaqların məktəbə hazırlıq dövründə yaşa uyğun bilik, bacarıq və vərdişləri əldə etmələri başa düşülür. Bilik, bacarıq və vərdişlərin mənimsənilməsi məqsəd yox, şəxsiyyətin mükəmməl inkişafında bir vasitə hesab olunur. Elmi əsərlər aparan bütün hazırlıq işləri uşaqları pillə-pillə məktəbə, təhsil almağa istiqamətləndirməlidir.

Məktəb uşağın həyatında böyük hadisədir. Bu baxımdan uşaqların məktəb həyatına tam hazırlanmaları tərbiyəçi-müəllimlərin, valideynlərin qarşısında duran mühüm vəzifələrdəndir. Uşağın məktəb təliminə hazırlanması, kiçik yaş

gruplarından başlayaraq, programlaşdırılmış, düşünülmüş şəkildə aparılır, məktəbəhəzarlıq qruplarında daha da intensivləşdirilir və təkmilləşdirilir. Bu yaşda uşaqların məktəbə hazırlanmaları onların məktəbdə əsanlıqla təhsil ala bilmələrini təmin edir.

Məktəbəqədər təhsil dövründə uşaqların intellektual inkişafi, təlim prosesində zaruri olan diqqət, qarvayıf, hafizə, təfəkkür kimi psixi proseslərin inkişaf etdirilməsi həyata keçirilir. Bilik və bacarıqlar şəxsiyyətin mükəmməl inkişafında mühüm vasitə hesab olunur. Təessüf ki, hələ də tətbiq edilən "məktəb modeli" məktəbəqədər hazırlıq üçün məqsədən uyğun deyil. Uşaqlara bilik və bacarıqları hazırlamaq əvəzinə, biliklərə yiylənənmə, onları tətbiq etmək yollarını öyrətmək lazımdır. Adətən, uşaqlara texniki, elmi, mədəni nailiyyətləri, onlara yiylənənmənin vasitə və yollarını yaşıllar öyrədirlər. Uşaqlıq dövrünün ilk illərində əsaslı bünövrə qoyulmadan onun gələcək inkişafını təmin etmək mümkün deyil. Uşaq məktəbə hazırlaşarkən biliklərə yiylənənmə prosesində müəyyən çətinliklərə qarşılaşır. Bu illər ərzində uşaq yeriməyi, danişmağı, başqları ilə ünsiyyətə girməyi, fikirləşməyi, gücünə müvafiq problemləri həll etməyi öyrənir. Əgər bu idrak proseslərin təşkilində səhvərə yol verilərsə, məktəb təlimində daha ciddi çətinliklər ortaya çıxacaq. Uşağın ibtidə siniflərdə müvəffəqiyyətlə təlim alma şansının yüksək olması üçün tərbiyəçi-müəllimlər və valideynlər onun ümumi inkişafına daim diqqət yetirməli, onu düzgün istiqamətləndirməlidirlər.

Professor Y.S. Kərimov məktəbəqədər müəssisədə məktəbə hazırlıqla əlaqədar işləri təhlil edərkən göstərir ki, məktəb uşağın həyatında, onun şəxsiyyətinin formalasmasında dönüş nöqtəsi olduğundan, ilk növbədə, onların ümumi inkişafı təmin edilməli, bütün təlim fənlərini mənimsəməyə hazır olmaları üçün tədbirlər görülməlidir. O, qeyd edir ki, uşaqları müşahidə aparmaq, gördüklerini təhlil etmək, mütqayisa etmək, ümumiləşdirmək və əqli nəticə çıxarmaq kimi zehni fəaliyyətlərə alışdırmaq, onlara mühüm əxlaqi-iradi keyfiyyətləri aşılışlaq lazımdır [Y. Kərimov. Uşaq məktəbə gedir, 2009].

Məktəbəqədər hazırlıqla aşağıda cəhətlərə diqqət yetirilməlidir:

- uşağın kommunikativ bacarıqlarının inkişafı;
 - məktəbli statusunun mənimsedilməsi;
 - məktəb həyatı haqqında bilik və təsəvvürlərin yaradılması;
 - uşağı təlim fəaliyyətinin çətinliklərinə alışdırmaq;
 - uşaqla təlim motivasiyasının yaradılması və tədricən möhkəmləndirilməsi.
- 5–6 yaşlı uşaqlarda psixoloji və şəxsi xüsusiyyətlərin inkişaf etdirilməsi onların məktəb təliminə hazırlanmaları üçün olverişli zəmin yaradır.

Nəzərə almaq lazımdır ki, uşaq orqanizmi, psixikası böyük uyğunlaşma resurslarına malikdər və onlara arxalanaraq məktəbəqədər yaşı uşaqların məktəb təlimində adekvat hazırlıq sistemini yaratmaq olar.

Ə.Ə. Qədirov və İ.N. Məmmədov uşaqın məktəbə hazırlanmasında məktəbəqədər

müəssisədə həyata keçirilən savad təlimi, ətraf aləmlərə tanışlıq, riyaziyyat, oxu və s. məşğələləri yüksək qiymətləndirərək yazırlar. "Uşağın məktəb təliminə psixoloji baxımdan hazırlanması heç də o demək deyil ki, məktəbə daxil olan müddətədək uşaqla müəyyən psixoloji keyfiyyətlər təzahür edir. Sözsüz ki, bu keyfiyyətlər məktəb təlimi zamanı ona məxsus olan həyat və fəaliyyət şəraitinin təsiri altında formalaşır. Yalnız bunların sayəsində uşaq məktəb həyatına, müntəzəm təlim prosesinə uyğunlaşa bilir" [Ə.Ə. Qədirov, İ.N. Məmmədov. Yaş psixiologiyası, 1986].

Uşaqların intellektual inkişafı onların gələcək məktəb həyatına hazırlanmalarında mühüm əhəmiyyət kəsb edir. Hazırda məktəbəqədər təhsilin icbariliyi gündəmdə olduğu üçün onun dövlət standartları tətbiq olunur və tədris ilinin sonuna qədər həmin standartlar reallaşdırılır. Onu da qeyd etmək lazımdır ki, məktəbəqədər təhsilin standartları məktəb standartları deyil. Görkəmli rus psixoloqu L.S. Vygotskinin belə bir tezisi məşhurdur ki, "özü ilə inkişafə aparan təlim daha yaxşıdır" [Vigotskiy L.S. Psixiologiya, 2000].

Məktəbəqədər təhsil müəssisələrində uşaqlar, ilk növbədə, nəyə nail olmalıdır?

Psixoloji nöqtəyi-nəzərdən bu suala belə cavab vermek olar: uşaqlar məktəbəqədər təhsil müəssisələrində, psixi inkişaf qanunlarına əsasən, böyükərlə, yaşıdları ilə ünsiyyət saxlamağı, bu prosesdə müxtəlif rol və mövqeləri mənimşəməyi, qarşılıqlı əməkdaşlıq etməyi, birgə fəaliyyət sahəsində kollektiv təcrübəyə yiyələnməyi bacarmalıdırular. Bütün bunlar hər bir uşaqın fərdi fəaliyyəti əsasında qurulur və kollektiv formada nailiyyatlırlar. Aşağıdakı növbədə, nəyə nail olmalıdırılar?

Y.L. Kolominski şəxsi, intellektual və sosial-psixoloji hazırlığı məktəbə hazırlığının əsası hesab edir [Y.L.Kolominskiy., Panko E.A. Psixiologiya detey shəhərətnevo vozrasta, 1999]. Bu yaş dövründə oyun uşaqların əsas fəaliyyət formasıdır. Uşaq yeddi yaş qədər üç mühüm inkişaf mərhələsindən keçir: ümumbaşarı dəyərləri mənimşəmək, onları dərk etmək, ətraf aləmi emosional şəkildə öyrənmək. Üç yaşdan yeddi yaşa qədər olan dövrədə uşaqın idrakı, iradı və emosional inkişafı üçün yeni imkanlar yaranır. Yalnız yeddi yaşın başlangıcında nəzəri təfəkkür formalşamışa başlayır. Yaşıdları ilə ünsiyyətə girmək qabiliyyəti təlim fəaliyyətinə keçid üçün yetərlər olur. İxtiyari diqqət təlim materiallarının mənimşənilməsi, iradı səy isə çətinliklərin aradan qaldırılmasına imkan verir.

Uşaqın məktəbə uyğunlaşmasının iki əsas yolu var:

1) hər məktəbəqədər yaş dövründə uşaqın oyun prosesində, tədricən təlimə alıstdırılması; 2) təlim fəaliyyətinin müəyyən müddət oyun xarakteri daşımışı.

Məktəbəqədər dövrədə aparılan psixoloji hazırlıq uşaqlara onlar üçün yeni olan məktəb şəraitinə uyğunlaşma, ilkin təlim bacarıqları aşılmalıdır. Uşaqda, hər şeydən əvvəl, məktəbli olmaq, yaxşı oxumaq kimi ciddi bir fəaliyyəti yerinə yetirmək arzusu olmalıdır.

Akademik Ş.A.Amonashvili yazır: "Biz tez-tez alışılaşmış uşaqlardan eşidirik: "Məktəbə getmək istəyirəm, oxumaq istəyirəm!". Bununla belə, məktəbəqədər yaşı uşaqların öz "uşaq" həyatını dəyişmək cəhdləri hələ tədris fəaliyyəti üçün motivasiya deyil. Onları təlimin özü deyil, onun natiqisi calb edir. Onlar oxuma, yazma bacarıq və vərdişlərinə yiyələnmək üçün necə qüvvə sərf etməyin lazımlığı gəldiyini təsəvvür etmədən oxumağı, yazmayı öyrənmək istəyirlər" [Amonashvili Sh.A. V shkolu s shesti let, 1986].

Uşaqın məktəb təliminə psixoloji hazırlığı məktəbəqədər dövrə psixi inkişafın mühüm nüticələrindən biridir. Beləliklə, məktəbə həm intellektual, həm də emosional münasibət artıq uşaq məktəbə gedənə qədər formalşdırılmalıdır.

Bu gün həm tərbiyəçi-müəllimin, həm də uşaqın qarşısında qoyulan tələblər dəyişib.

Tərbiyəçi-müəllim məşğələ prosesində uşaqın fəallığını təmin etməli, qrup otağında öyrədici, inkişafetdirici təlim mühitini yaratmağı bacarmalıdır. Inkişafetdirici mühit uşaqların inkişafına böyük təsir göstərir. Tərbiyəçi-müəllim fiziki baxımdan təhlükəsiz, psixoloji baxımdan öyrədici, dəstəkləyici mühit yaradaraq, uşaqların müştəqil, hamçinin, qrup tədqiqatları, oyun və s. forma və vasitələrlə tədris prosesini təşkil edir. Tərbiyəçi-müəllim planlaşdırma işləri aparır və bunun əsasında uşaqın əqli, sosial-emosional, fiziki inkişafına kömək edən təlim mühiti yaradır. Planlaşdırma apararkən tərbiyəçi-müəllimin aşağıda göstərilən bir sıra prinsipləri nəzərə alması tövsiyə olunur:

- təlimin uşaqın fərdi xüsusiyyətləri və inkişaf səviyyəsi əsasında qurulması;
- tərbiyəçi-uşaq və uşaq-uşaq əməkdaşlığının qurulması;
- müxtəlif fəaliyyət növlərində uşaqların təşəbbüslerinin dəstəklənməsi;
- planlaşdırma valideynlərlə əməkdaşlığın nəzərə alınması.

Məktəbəqədər təhsil müəssisələrində hər yaş qrupuna müvafiq, uşaqların inkişaf səviyyələrinə uyğun olan, onların öyrənmək, müşahidə və elementar tədqiqatçılıq təşəbbüslerini dəstəkləyən, onların təhlükəsizliyinin təmin edildiyi şəraitdə fəaliyyət göstərmələrinə imkan verən təlim mühiti yaradılmalıdır.

Məktəb təliminə hazırlığı zamanı valideynlər öz uşaqlarının da bacarıqlı və təlimdə müvəffəq olmaları üçün bir sıra keyfiyyətlərə yiyələnmələrinə xüsusi diqqət yetirilməlidirlər. Bu keyfiyyətlərə mənətiqi düşüncə, qavrama, mühakimə, müqayisə, təhliletə, münasibət bildirmək, işi sənə qədər çatdırmaq, diqqəti olmaq və s. aiddir.

Valideyn öz övladının nitqinin aydın və rabitəli olmasına, fikrini müştəqil, düzgün ifadə etməsinə, müxtəlif sahələr üzrə yaşa uyğun məlumatlılıq səviyyəsini özündə ehtiva edən bilik və bacarıqları mənimşəməsinə şərait yaratmalıdır.

Uşaq məktəbə gedənədək tərbiyəçilərin, valideynlərin diqqəti onun təlim və inkişafına yönəldilərsə, ibtidai məktəbdə müvəffəqiyətlə təlim alma şansı daha yüksək olar. Əgər uşaqla onun həyatının ilk illerindən məşğəl olmağa başlanırsa,

gələcəkdə təlimdə baş verəcək çətinlikləri yüngülləşdirmək, əqli inkişafda geriçalma hallarını aradan qaldırmaq mümkündür.

Valideynlər öz uşaqlarının təlim fəaliyyətinə kömək və iştirak etmək üçün çox işlər gərə bilərlər. Valideyn və tərbiyəçilərin ümumi səyləri uşaq haqqında məlumatların bölüşdürülməsi, təcrübə mübadiləsi, ən əsası – uşağın düzgün inkişafı üçün daha əlverişli şəraitin təmin olunması sahəsində əməkdaşlıq münasibətlərinin qurulmasına yönəldilmişdir. Valideynlər öz uşaqlarının qabiliyyət və bacarıqları, tərbiyəçi-müəllimlərin müşahidələri barədə məlumat əldə etdikdən sonra onların təlim nailiyyətlərinə verilən qiymətləri daha yaxşı başa düşəcək və qəbul edəcək, habelə onların inkişafını sürətləndirmək, optimallaşdırmaq məqsədi əməkdaşlıq edəcəklər. Təlim prosesində valideynlərin tərbiyəçilərlər əməkdaşlığı onların pedaqoji-psixoloji hazırlığını xeyli artırır, sonrakı mərhələlərdə çatışmazlıqları aradan qaldırmağa imkan verir. Yeni təlim metod və texnologiyaları, yeni pedaqoji təsəkkür də məhz bunu tələb edir.

Təlim prosesində metodların yeniləşdirilməsi pedaqogikanın ən aktual problemlərindən biridir. Təlim metodları tərbiyəçi-müəllimlə uşaqların birgə fəaliyyətini sıx əlaqələndirir. Bu əlaqənin yüksək pedaqoji səmərəsi isə təlim metodlarının yeniləşdirilməsindən, təkmilləşdirilməsindən və düzgün tətbiqindən çox asılıdır.

Təlim metodları təhsilin məzmununu ilə birlikdə uşaqların təlim-tərbiyəsi, inkişafının vəhdətinə, onları dərin, əsaslı biliklər, bacarıq və vərdişlər sistemi ilə silahlandırmaya, şəxsiyyətlərinin formalasdırılmasına xidmət etməli, uşaqların elini, praktik təsəkkürünü – bilikləri müstəqil əldə etmək, təcrübədə, həyatda onlardan istifadə etmək bacarıqlarını inkişaf etdirməlidir. Təlim metodları tərbiyəçi-müəllimlə uşaqların qarşılıqlı fəaliyyətinin elə bir sistemidir ki, bu, müxtəlif vasitələrdən istifadə yolu ilə təlim prosesində didaktik vəzifələrin həlliənə xidmət edir.

Təlim prosesi müasir tələblərə uyğun qurulmalıdır. Yeni təlim metod və texnologiyalarının tətbiqi elmi-nəzəri əsaslara (prinsiplərə, pedaqoji-psixoloji, sosioloji, didaktik və s.) söykənarək həyata keçirildikdə elmi mahiyyət kəsb edir, metodika elmini zənginləşdirir.

Təlim, hər şeydən əvvəl, əqli, praktik fəaliyyətləri həyata keçirmək üçün uşaqların bilik, bacarıq və vərdişlərə ziyan vermələrinə xidmət edir.

Təlimin keyfiyyətinin yüksəldilməsi məqsədilə uşaqlara təlim-tərbiyə prosesində dənizlər məsələlərinin tətbiqini, onlara öz fikirlərini sərbəst, çəkinmədən söyləmələri, arzu və isteklərinə müvafiq məşğulliyət seçmələri üçün şərait yaratılır. Uşaqların təlim fəaliyyəti na qədər mürəkkəb, çoxçəhətlidir, bu fəaliyyətin idarə olunması da bir o qədər çətin və məsuliyyət tələb edən prosesdir. Ona görə də uşaqların təlim fəaliyyəti həmisiətə elmi-pedaqoji əsaslara söykənən, planlı, sistemli, məqsədönlü, çevik, optimal, demokratik rəhbərlik və nəzarət tələb edən fəaliyyət

növüdür. Yalnız belə şəraitdə uşaqlarla aparılan təlim-tərbiyə işinin səmərəliliyindən danışmaq mümkündür.

Pedaqoji cəhətdən məqsədə uyğun qarşılıqlı münasibətlərin yaradılması texnologiyası pedaqoji ünsiyyətlə qırılmaz surətdə bağlıdır. Belə münasibətlərin yaradılmasında tərbiyəçinin şəxsi keyfiyyətləri mühüm amildir. Tərbiyəçi-müəllimlə uşaqların qarşılıqlı anlaşması yaradılacaq yeni münasibətlərin əsasıdır. Qarşılıqlı əməkdaşlıq və münasibətlər sistemi çoxşaxəli olmaqla, onun tərbiyəçi-uşaq, tərbiyəçi-pedaqoji kollektiv, tərbiyəçi-valideyn və s. növləri mövcuddur. Təlim-tərbiyə prosesinin keyfiyyəti, səmərəliliyi bu münasibətlərin demokratiklaşdırma və humanistləşdirme prinsiplərinə uyğun qurulmasından asılıdır.

Uşaqlara yalnız əyani təsəvvürlər deyil, həm də ümumiləşdirilmiş biliklər vərmək, bununla əlaqədar əqli fəaliyyətdə ümumiləşdirmə qabiliyyətini formalasdırmaq lazımdır. Bu, uşaqların məktəbə intellektual hazırlığında mühüm əhəmiyyətə malikdir. Məktəbəqədər yaşı uşaqların intellektual imkanları özündən aşkarla çıxmır, bunun üçün yeni, daha səmərəli forma və metodlar tələb olunur.

Bələliklə, məktəbəhəzərlilik programını mənimşəmiş uşaqlar yeni şəraita tez bir zamanda uyğunlaşır, program materiallarını çətinlik çəkmədən qavrayır, müəllimin mövqeyini düzgün qəbul edir, iradəli və məsuliyyətli olurlar.

Nəticə / Conclusion

Deyilənləri ümumiləşdirərək belə nəticəyə gəlmək olar ki, uşağın məktəb təliminə hazırlıq dövründə onun orqanizmi tam formalasmadığı üçün pedaqoji prosesin təşkilü, təlim-tərbiyə programının təkmilləşdirilməsi zamanı uşağın fiziki və psixi imkanları mütləq nəzərə alınmalıdır. Öks təqdirdə, hədsiz yorğunluq, məşğələlərin ağırlığı uşağın sağlamlığı və sonrakı inkişafı üçün zərərlə ola bilər. Məktəbəqədər yaşı uşağın məktəb təliminə hazırlığı o zaman daha yaxşı səmərə verir ki, onun mənimşəyəcəyi bilik və bacarıqlar psixo-fizioloji imkanları ilə üstüste düşsün. Uşağın məktəb təliminə hazırlığı onun arzu və istəyi, tələbatları ilə uyğunlaşdırılmaqla yanaşı, əxlaq normaları ilə də vəhdət təşkil etməlidir, yoxsa bu prosesdə uşaq egoizmi, tənbəllik, intizamsızlıq və s. neqativ hallarla qarşılaşmaq mümkündür. Bütün bunlar uşağın yaş xüsusiyyətləri ilə deyil, tərbiyə işinin düzgün aparılmaması ilə bağlıdır. Tərbiyəçi-müəllimlər və valideynlərin öz fəaliyyətlərində bunları nəzərə almaları tövsiyə olunur.

Ədəbiyyat / References

1. Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası. "Azərbaycan müəllimi", 2013-cü il, 25 oktyabr.
2. Azərbaycan Respublikasında məktəbəqədər təhsil proqramı (kurikulumu). (2014). Bakı: ARTPİ-nin Təhsil Texnologiyaları Mərkəzi, 96 s.
3. Əmrəhli L.Ş.(2008). Məktəbə psixoloji hazırlığın əsasları. Bakı: "Nərgiz", 155s.
4. Kərimov Y.Ş. (2009). Uşaq məktəbə gedir. Bakı: "RS Poliqraf" MMC, 151 s.
5. Qədirov Ə.Ə., Məmmədov İ.N.(1986). Yaş psixologiyası. Bakı: "Maarif", 97 s.
6. "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu. 2009-cu il 19 iyun, 833-IIIQ, Bakı.
7. Amonashvili Sh.A. (1986). V shkolu s shesti let. Moskva: «Pedagogika», 176 s.
8. Belova T.B., Solnsteva B.A. (2005). Gotov li rebenok k obucheniyu v pervom klasse? Moskva: «Yuvento».
9. Vigotskiy L.S. (2000). Psixologiya. Moskva: «Pedagogika», 108 s.
10. Kolominskiy Y. L., Panko Y.A. (1999). Psixologiya detey shestiletnego vozrasta. Minsk: «Universitetskoe», 123 s.